

KIVDF
www.kivdf.gov.az
Layihənin istiqaməti:
“İctimai və dövlət maraqlarının müdafiəsi”

“Güləş mənə çox şey verib”

Və ya əsas “tamaşa”dan kənarda qalan qəhrəman

Güleş Azərbaycana beynəlxalq yarışlarda ən çox medal qazandıran idman növüdür. Ölkəmiz yay olimpiya oyunlarında ilk medalını, ilk "qızıl"ını məhz milli idman növü olan güləşdə qazanıb. Elə hərbiyada olimpiya oyunları zamanı idman həvəskarları medal ümidi ilə əsasən, güləş yarışlarına köklənir. Fərqi yoxdur, iştirakçılar da sərbəst güləş yarışları olsun.

Idman həvəskarları medal qazanmaq üçün döşək üzərində elindən gələni edən, qalib gəldikdən sonra isə fəxrli himni oxuyan və yüksəkən bayraqa tamaşa edən qəhrəmanları həmişə yanında saxlayır. Ancaq bu, sadəcə, aysberqin görünən tərefidir. Bu uğurda çox böyük payı olan, ancaq bir qayda olaraq əsas "tamaşa"dan kənarda qalan qəhrəmanlar var. Güləş yarışlarında həmisi qışqıraraq həyəcanla göstərişlər, fasilədə yetirməsinə üzək-dırək verən, yeri gələndə hakimlər etiraz edən, bəzən isə yetirməsinin qələbələrinə ekrana qarşısında izləyən məşqçilərin de bu uğurlarda payı heç də idmançılarından az deyil.

Azərbaycanda ömrünü güləşə həsr etmiş mütəxəssisler yetərincədir. Hazırda Sumqayıt "Zenit" idman Cəmiyyətində çalışan Qərib Əliyev de bütün ömrünü bu idman növüne həsr etmiş, ölkəmizə onurları güləşçi bəxş etmiş mütəxəssislərdəndi. Onun yetirmələrindən bir çoxu beynəlxalq səviyyəli yarışlarda Azərbaycana müxtəlif əyarlı medallar qazandırlılar.

Ötən il 84 kq çəkidi gənclərin dünya çempionatında qızıl medal qazanan, qızıl qran-prinin qalibi olan, hərbçilərin dünya çempionatında ikinci olan İslam Abbasov məhz Qərib Əliyevin yetirməsidir. Qərib Əliyev 1957-ci il yanvarın 22-də Sumqayıtda dünyaya gelib. 1978-ci ildən məşqçi kimi çalışan Əliyev, 1980-ci ildə SSRİ idman ustası adını alıb. O, elə həmin ildən Sumqayıt şəhərinin baş məşqçisi təyin edilib. 1983-cü ildə Azərbaycan Dövlət Bədən Təbiyəsi və idman Akademiyasını bitirmiş Əliyev, həm də, hakimliklə məşğuldur. O, 1994-cü ildən beynəlxalq dərəcəli hakim statusu daşıyır. Əliyev 2011-13-cü illər aralığında Azərbaycan Güleş Federasiyasının Hakimlər Kollegiyasının sədri olub. 1996-ci ildə əməkdar məşqçi adı almış Qərib bay, 2012-ci ildə faxri bədən təbiyəsi və idman işçisi fəxri adalarına layiq görürlü. Qərib Əliyev ötən il Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Bir neçə gün öncə təcrübəli mütəxəssisin 60 yaşı tamam oldu. İllərini güləşə həsr etmiş yubilyarla səhərbaşşam kərəşəna gəldik. Maraqlı həmsöhbət olan Qərib bay müsahibə zamanı güləşlə ve karyerası ilə bağlı məqamlara toxundu.

- Qərib müəllim, necə oldu ki, güləşə məşqul olmaq qərarına gəldiniz?

- Hələ uşaq vaxtı güləşə marağım var idi. Ancaq güləşə bir qədər gec başlamışam. İlk məşqçim əməkdar məşqçi Vəqif Əliyev olub. Daha sonra məşqçi kimi çalışmağa başladdım. Məşqçiliyə bir qədər erkən, cəmi 21 yaşında başladdım.

- Məşqçiliyə bələ erken yaşda başlamığınızın səbəb nə idi?

- Zədələrlərə əlaqədar güləşlə çox məşğul ola bilmediim. Ancaq güləşə çox marağım var idi. Əsgərlərdən qayıtdıqdan sonra məni "Neftçi" idman Cəmiyyətinə Yunan-Roma güləşə üzrə məşqçi götürdürlər. O vaxtdan indiyə kimi də məşqçi-müəllim kimi çalışıram.

- İlk yetirmələriniz hansı yaş qrupundan iddi?

- Yetirmələrim böyükler idi. Yaşa məndən böyük olanlar da kifayət qədər idi. Düzü, heç bir çətinliyim olmadı. Məndə güləşə o qədər həvəs var idi ki, heç bir çətinlik hiss etmədim. Həmin güleşçilərin hamısı məni tanrıydı. Bəziləri ilə bir yerde güleşmişdik. Biz evdə 8 qardaş olmuşuq. Özümdən kiçik qardaşlarımı güləş öyrədirdim. Bir dəfə kiçik qardaşımı yarışa apardım. Vəqif müəllim mənə dedi ki, "gəl kömək elə. Həmin yarışda məşq keçdiyim qardaşım Tahir Sumqayıt çempionu olunda. Onda məşqçim mənə dedi ki, sən məndən yaxşı işləyirsən ki, öyrədidiyin güleşçi yetirmələrimi möglüb etdi. Bundan sonra məndə əlavə həvəs yarandı. Sonra elə oldu ki, Vəqif müəllim başqa yerə yoldaşdı, mən isə onu evəz etdim. Məşqçi kimi yetişməyiməndən həyata olmayan Vəqif müəllimin de çox böyük rolu olub.

- Məşqçi işləməyə başladıldıqdan cəmi iki il sonra idman ustası oldunuz...

- Belə, məşqçi işlədiyim zaman paralel olaraq güləş yarışlarına da qatılırdım. 1980-ci ildə böyüklerin yarışlarındakı nəticələrimə görə, idman ustası adını aldım.

- Bəs güləşlə nə vaxt vidalaşdırınız?

- Güləşlə elə həmin ildə vidalaşdım. Bundan sonra məni Sumqayıt şəhəri üzrə baş məşqçi təyin etdilər. 1983-cü ildə isə Azərbaycan Dövlət Bədən Təbiyəsi və idman Akademiyasını bitirdim. Daha sonra yarışlarda hakim kimi də çıxış etməye başladım. 1994-cü ildə beynəlxalq dərəcəli hakim oldum.

- Sizcə, məşqçi kimi qələbə qazanmaq daha şirindir, yoxsa güləşçi?

- Hər ikisi əzizdir. Ancaq mənə, məşqçi kimi qələbə qazanmaq daha şirindir. Düzdür, məşqçi olduğunuz zaman her şey siz-

dən asılı olmur, ancaq yetirmənizə düzgün göstərişlər verərək, qarşılaşmanın gedisi təsir edə bilərsiniz.

- Bu güne kimi bir çox yetirməniz olub. Sizə ən çox hansı əzizdir?

- Məşqçiyə bütün yetirmələ-



ri əzizdir. Ancaq yetirmələrin arasında ən yaxşı nəticə verən İslam Abbasov olub. İki dəfə yeniyetmələrin dünya çempionu olub. Ötən il qızıl qran-pri yarışının, gənclər arasında dünya çempionatının qalibi oldu. İslamin atası Əzim Abbasov da güleşçi olub. O, mənim gənclik dostumdur.

- 40 ilə yaxındı məşqçi kimi çalışırsınız. Güleşə yeni gələn uşaqlarda ilk baxışdan perspektiv olub-olmadığını bilmək mümkündür?

- Güleş elə idman növüdür ki, ilk baxışdan bilmək olmur yeni gələn uşaqdan güclü güleşçi çıxar, ya yox. Düzdür, bəzən göstəricilər var ki, bunlara baxanda uşaqda perspektiv olub-olmadığını bilmək olur. Məsələn, fiziki güc kimi. Ancaq bu, bəzən aldadıcı ola bilir. Elə uşaqlar var ki, aşağı yaşlarında fiziki cəhdən zəif olurlar, ancaq vaxt keçdikcə artırırlar. Bu da çoxlu məşqçilər sayesində mümkün olur. Bir qrupda 15-20 uşaq olur, onlara müyyən fəndləri göstərib, kənardan bunu necə yerinə yetirdiklərini müşahide

edirən. Elə uşaq olur ki, ilk dəfədən mənimseyir, ancaq eləsi də var ki, 5 dəfə, 10 dəfə göstərisən xeyri olmur. Eləsi də olur ki, görürsən istədədi var, ancaq qavraması bir az gec olur. Belə olduğu halda, qalır onu "cılalamaq". Bunun üçün də uşaqın özündə də zəhmətsevərlik olmalıdır. İslam bunun bariz nümunəsidir. Məsələn, uşaqlara tapşırıq veririk ki, filan hərəkəti yerinə yetirin. Belə vəziyyətdə İslam kimi güleşçilərdə xüsusi nəzarətə ehtiyac yoxdur. Üzünən əvər get, o, həmin tapşırığı yerinə yetirəcək. Bax, bu cür uşaqlar güleşdə həmişə uğur qazanacaqlar. Ancaq elə güleşçilər də olur ki, məşqçi üzünü əvər kimi məsqi dayandırır.

- Uşaqların güleşə yazılıması üçün sizce, ideal yaş həddi neçədir?

- Güleşə əsasən, 10 yaşından götürürler. Ancaq istisna hallar da var. Məsələn, bəzən 9 yaşından da götürürük. Elə uşaqlar var ki, daha gec yaşda güleşə başlayır ancaq uğur qazanır. 20 yaşında güleşə başlayıb, olimpiya çempionu olan güleşçilər də var. Ancaq fiziki cəhdən daha hazırlıqlı olması üçün erkən gəlməsi daha yaxşıdır. Belə olan halda, yaşılarından geri qalmır. Elə uşaqlar var ki, gec gəlir, yeni-yeni forma yığmağa başlayanda əsgərliyə gedir, qayıdır, gələndən sonra həvəs olmur. Düzdür, eləsi var ki, əsgərliyə gedənək nəticəsi olur. Ancaq əsgərlikdən qayıtdıqdan sonra yaxşı nəticə qazanır. Buna misal olaraq Emin Əhmədovu göstərə bilərəm. Ancaq bu cür hallar az-az olur.

- Güleş Azərbaycanda ən çox medal gətirən idman növündən biridir. Bu sahədə məşqçi kimi çalışmaq sizə əlavə məsuliyət verir?

- Tam razıyam, əlavə məsuliyyətdir. Məsələn, bəzən idman növündə orta seviyyəli bir idmançı yetişdirəndə əsas yığmaya düşür və yarışlara qatılır. Ancaq bir baxın, güleşdə nə qədər reyabət var. Bu cəhdən güleşdə çox çətdir. Bizdə Yunan-Roma güleşində demək olar, legioner yoxdur. Cün-



ki bizim yerli güleşçilər heç kimdən geri qalmır. Yunan-Roma güleşsi bizdə çox inkişaf edib

- 40 ildən çoxdur məşqçi kimi çalışırsınız. Güleş sizə nə verib və sizdən nə alıb?

- Güleş mənə çox şey verib. Həyatda nə qazanmışam, hamısı güleş sayəsində olub. İdman ustası, əməkdar məşqçi, beynəlxalq hakim olmuşam, prezident tərəfindən "Tərəqqi" medalı ilə təltif olunmuşam, hamısı da güleş sayəsində. Heç vaxt güleşçi seçdiyimə görə peşman olmamışam. Bu sahəni seçmək də düz yolla getmişəm. O ki qaldı güleşin məndən nə almasına, ömrümü alıb (gülür). Güleşə görə o qədər əsəb keçirmişəm ki... O qədər olub ki, yarışlar zamanı qışqırmaqdən səsim batır, güleşçiye göstəriş vere bilmirəm. Göstərişlərimi çatdırmaq üçün köməkçimi çağırıram. Yetirmən güleşən zaman keçirdiyim hissələri sözə demək çətdir, gerek o hissələri yaşayışan. Ancaq qələbədən sonra hər şey yad dan çıxır. Lakin uduzanda bu stress ikiqat artır.

- Sizcə, azərbaycanlı gənclərin digər idman növü ilə müqayisədə güleşə daha çox maraq göstərməsinin səbəbi nədir?

- Güleş bizim dədə-baba idman növümüzdür. Bu, xalqın qanında olan idmandır. Hələ mən uşaq olandan yadimdadır ki, qara zurnanın müşayiəti ilə güleş yarışları keçirilirdi. Hami güleşirdi. O vaxtlar, Azərbaycanda 3 əsas idman növü var idi - futbol, güleş, boks.

- Güleşə yeni gələn gənclərə uğur üçün nə məsləhət verərdiniz?

- Məsləhətim odur ki, güleşə gələndə sənədək davam etsinlər. Bəzən olur, uşaq gəlir, görürsən ki, perspektivi var, ancaq bir müddət sonra məşqçilər gəlmir. Son vaxtlar Azərbaycanda güleşə yaradılmış gözəl şərait valideynlərin fikrini nisbətən deyişib. Artıq valideynlər uşaqlarında perspektiv olduğunu gördər, güleşdən çıxarırlar. Çünkü biliirlər ki, bu sahədə perspektiv var. Bunda dövlətin idmana qayğısının da xüsusi rolu var.

Elnur Həmidov

Azərbaycan Respublikası Prezidenti yanında Külliyyə İnformasiya Vəsiti vətəndaşının inkişafına Dövlət Dəstəyi Fondu maliyyəsi əsasında hazırlanıb.